

SOSİAL

Dilimiz çox zəngin və əhəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxşən mən öz ana dilimi çox sevir və bu dildə danışmağumla fəxr edirəm.

Heydər ƏLİYEV,
Ümummilli Lider

Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub.

Ümummilli Lider Heydər Əliyevin genişmiyən siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Xalqımızın böyük oğlu, Ulu Öndər

badan istifadənin müştəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzəre alaraq imzalayıb.

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevriləməsi, diplomatiya aləminə yol açması, dünyadan ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünkü dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayıraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli Liderimiz

da Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi milli özünüdürkin formalaslaşması və azərbaycanlıq məfkurasının inkişaf etməsiyle nəticələndi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidməti isə məhz onun qətiyyəti və prinsipiallığı sayısında 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbiti olunmasıdır: "Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdikdən sonra dövlət dilimizin inkişafı istiqamətində yeni bir sohifa açılmışdır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait

miyyətə, Azərbaycan xalqının Ümummilli Liderinin siyaseti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasetin uzun illər uğurla davam edəcəyinə tam əminik".

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, hər bir xalqın keçmişini onun özündərkilə ilə şorṭtonan tarixi və mədəniyyəti ilə ölçülür. Dil isə mədəniyyətin ən vacib komponenti kimi çıxış edərkən, maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusu olaraq hər bir xalqın varlığını təsdiq edən ən mühüm amildir. Dil eyni zamanda sosial hadisə olaraq hər bir xalqın formalasmasının, keçidiyi yoluñ ən və mühüm göstəricisidir.

Azərbaycan dili türk dillərindən birey, türk, qazاق, türkmen dilləri ilə birləşdir. Altay dili ailəsinin oğuz yarımqrupuna daxildir. Ensiklopedik məlumatlara görə, Azərbaycan dilinin təşəkküldənə eramızın I minilliyyətdə Azərbaycan ərazisində məskunlaşmış hun, bulqar, xəzər, on oğuz, basil, peceneq və s. türkdilli tayfalar iştirak etmişlər.

Danılmaz faktdır ki, müasir dil siyasetinin birmənalı şəkildə formalasdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dilimizə olan sevgisinin nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətin-

“
*Dil hər bir millətin mənliyinin əsasıdır.
Inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir,
böyük galacaya malikdir.*

Hərbi Əliyev



Heydər Əliyev keçən əsrin 60-ci illərinin sonunda Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib.

Ulu Öndər Heydər Əliyev ana dilinin tarixi keçmişini ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sira mühüm tədbirlərinə həyata keçirilməsinə ilkin olaraq imza atıb. Həmin tədbirlər sırasında "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk-növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaslaşması və möhkəməndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Azərbaycan dili ilə bağlı vacib addimlərdən biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayığının təcəssümünü özündə eks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normallarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.

Avgustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü də Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmani latin qrafikali Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avgustunda tətbiklə təmin edildiyini və yeni əlif-

Heydər Əliyev və ana dilimiz

Heydər Əliyevin dediyi kimi: "Dil ədəbiyyatla, mədəniyyətlə, manəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur".

YAP Siyazən rayon təşkilatının sədri Samir Baxşiyev qəzetiimizə deyib: "Bildiyimiz kimi dil hər bir xalqın milli varlığını müəyyən edən ən böyük sərvətdir. Tarixin bütün sınaqlarından uğurla çıxan xalqımız bu sərvəti qoruyub saxlamış və bizlərə miras buraxmışdır. Milyonlarla soydaşımızın ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmişdir. Tarixin müəyyən dövrlərində müxtəlif təzyiqlərlə və təhlükələrlə üz-üzə qalmasına baxmayaraq xalqımız öz milli sərvəti olan dilimizi qoruyub saxlamışdır".

S.Baxşiyev vurgulayıb ki, Ana dilinin yaşadılmasında əməkviyyətin bütün üzvlərinin, xüsusiət aparıcı qüvvə olan ziyanlıların böyük rolü vardır. Bununla yanaşı tarix hər zaman sübut edib ki, dilin inkişafı müstəqillik ideyalarını sadıq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixində rol oynayan liderlərin adları ilə sıx bağlıdır.

Qədim dövlətlik tarixinə malik olan Azərbaycanda ilk dəfə Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilmişsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə tosaduf etmişdir. Lakin cəmi 23 ay mövcud olan Cümhuriyyətimiz Sovet işğalı noticəsində süqüt etdikdən sonra bütün milli dayarları uğurla davam etdirir. Latin qrafikasında kimi ana dilimiz də müxtəlif təzqiqlərə məruz qaldı. Lakin 1969-cu il-

xalqımızın dünya xalqlarının ümumi yazı sistemini qoşulması üçün yeni perspektivlər açıldı və latin qrafikali Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi. Belə ki, 1991-ci ilin dekabrında Azərbaycanda latin qrafikali əlifbaya keçidlə bağlı qorar qəbul edilsə də bunun tam şəkildə icrası müxtəlif sabəbələrdən illərlə uzandı. Nəhayət Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanına əsasən bu proses başa çatdı və 2001-ci ilin 1 avqustunda ölkə ərazisində tam şəkildə latin qrafikali Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Ümummilli Liderin

2001-ci il 9 avqust tarixli fərmanı ilə isə ölkəmizdə 1 avqust tarixi "Azərbaycan əlifbası və Azərbaycan dilin güñü" kimi təsis edildi. Bu gün əməkviyyətin tarixində mühüm hadisə idi. Sonrakı illərdə də bu siyaset uğurla davam etdirilmiş və dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addimlar atılmışdır.

Sevindiyi hələr ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasetini bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları uğurla davam etdirir. Latin qrafikasında kütüvə nəşrərin meydana çıxmazı bunun parlaq göstəricisidir. Ümu-

də yorulmadan ardıcıl fəaliyyətə başlı. Belə ki, o dövra qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvanın və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli Lider bu nitq ilə respublikanın siyasi élitesinə milli dilin müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətin-

da yarulmadan ardıcıl fəaliyyətə başlı. Belə ki, o dövra qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvanın və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli Lider bu nitq ilə respublikanın siyasi élitesinə milli dilin müddətdə unutdurulmaşa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətin-

da yarulmadan ardıcıl fəaliyyətə başlı. Belə ki, o dövra qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvanın və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli Lider bu nitq ilə respublikanın siyasi élitesinə milli dilin müddətdə unutdurulmaşa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətin-